

**Səddat Cəfərovun tanınmış zi-yalı olduğunu müasirləri səmi-miyətlə etiraf edirlər. Çünkü onun həyat kitabı həmişə maraqlı olub. Həyat kitabını isə maraqlı edən insanın öz təbiətidir. Əməllər insan üçün elə sərmayədir ki, bu sərmayəni həm bu dünyada, həm də əbədiyyət məkanında nə xərcləsən də bitmir, qurtarmır. Amma sərmayə də şəxsiyyətin xeyir-xah əməlləri ilə qazanılsa, cəmiyyət içərisində başını uca edər. Mən həmişə deyirəm ki, Səddat Cəfərov başı uca kişidir, haradan baxsan görünəndir. Yəni onu göz öünüə gəti-rən, görünmə məqamına qaldı-ran insani keyfiyyətləridir. Elə ona görə də onun haqqında yazanların sırası gündən günə artır. Onun haqqında yazınları ümumi bir kitabxanaya bərabər tutmaq olar. Şairlər ona daxillərindən gələn bir səslə nəğmələr, şeirlər həsr edirlər. Onun adını həmişə uca tuturlar.**

\* \* \*

Hər kəsin cəmiyyət içərisində tutduğu mövqeyə layiq adı, ünvanı var. Əslinə qalsa, ad, ünvan kimsəyə veriləndə şərti mahiyyət daşıyır. Ancaq zaman keçdikcə insan cəmiyyətle münasibətlərini tənzimləyə-tənzimləyə zaman axarında irəliləyir, adının yanına çoxlu epitetlər qazanır. Əlbəttə, bu epitetlər hər kəsə eyni deyil. Birinin təbiətindəki qüsurlar üzə çıxdıqca cəmiyyət qüsür sahibinə yaranan adla onu "şərəfləndirir". Yalançıdırsa, yalanına uyğun. Lovğadırsa, lovğalığına görə. Daha betə yaramaz, yalançı keyfiyyətlər də var ki, bunları sadalamaga lüzum görmürəm. İnsanlar belələrindən uzaq qaçmağa çalışır. Onlarla çox ünsiyyətə girmirlər. Çünkü başa düşmək çətin deyil ki, beləsi ətrafına həmişə bu və ya digər dərəcəde ziyan vurur. Ən azı, mənəvi-əxlaqi mühiti korlayır.

Əlbəttə, hər kəsi bir cərgəyə düz-mək olmaz. Elə ali məqam insanlar da var ki, onların xoş davranışları, saf təbiətləri insanlar tərəfindən hər vaxt təqdir olunur. Belələri ilə dostluq etmək, yaxınlıq münasibətində olmaq, ünsiyyət qurmaq hər kəsin arzusu olur. Çünkü, ucalıqda olan, ucalıq niyyəti ilə yaxşı əməlləri ilə tanınan hər kəsi ucaların ucası olan müdriklər öz yanlarına çəkmək isteyirlər. Beləlik-lə, onların xeyirxahlığı sayəsində mənəviyyəti saf, duru olan insanlar üçün yaşamaq zövq mənbəyi olur.

Həyatı bütöv bir rəngdə qavramaq mümkün deyil. Çünkü həyatımızı röv-nəqləndirən və bizdən əvvəlki müdriklər demiş, dünyanın əşrəfi olan insanların hamısı eyni təbiətdə deyil. Həyat elə ona görə rəngarəngdir ki, insanlar bir-birindən fərqlidirlər.

Həyatımızın, dövrümüzün cazibədar rənglərindən biri də həmişə adını uca tutduğumuz Səddat Cəfərovun ömür yolu ilə bağlıdır. Onun həyatını cazibədar edən niyyəti ilə əməli arasında təbiətindən gələn bir bağlılıqdır. Yəni onun saf niyyəti aləmini xeyirxah əməllerindən ayırmak olmaz. Onun niyyətində olan əmələ çevriləndə buna təəccüblü baxmırıq. Çünkü əvvəlcə saf niyyətdən arzular, niyyətlər göyərir, sonra bu arzular, niyyətlər əmələ çevrilir. Bütün hallar-

da əməl insanın ən əsas təkzibolun-maz göstəricisidir.

Ustad naşir kimi ona müraciət edənləri həmişə səmimiyyətlə qəbul edir, məramlarını, istəklərini öyrənir. İmkانları ilə istəklərini tutuşdurur, əgər imkan istəyə uyğun gəlmirsə, onda Səddat Cəfərov bir müdrik, ağ-saqqal kimi öz köməyini əsirgəmir. Elə bu səbəbdən də onunla ilk dəfə görüşənin ruhunda, varlığında Səddat Cəfərovun bir xeyirxah obrazı yaranır. Belələrindən biri də Yaqub Söz adı ilə tanınan Yaqub Feyzulla oğlu Abbasovdur. O, şair-publisistdir, bələ-gətli nitq sahibidir. Yaqub müəllim kitablarını çap etdirmək üçün məndən məsləhət alanda çox məmənnuniyyətlə Səddat Cəfərovun ünvanını göstərdim. İnsanlığa dəxli olan bir şəkkaklıqla Yaqub müəllim narahat baxışlarla məndən soruşdu: "Çox get-gələ düşmərəm ki? Birdən işim alınmasa, arada giley-güzər olsa mənim üçün yaxşı olmaz". Əlbəttə, mən Yaqub müəllimə qətiyyətlə dedim ki, get, ta-nış ol.

Elə ilk tanışlığın nəticəsi olaraq Yaqub Söz zəng edib minnətdarlıq bildirdi. Belə adamlı onu tanış etdiyimə görə dili ağızına girmirdi. Sanki dədələr dədəsi olan müdrik Səddat müəllim onun varlığına hopmuşdu. Yaqub Sözdə Səddat müəllimə bir heyranlıq və sevgi duyğuları baş qaldırmışdı. Bu, insana hörmət sevgisi

Məlumdur ki, Səddat müəllimin həyatı çox enişli-yoxusu olub. Nəsil-ləri repressiyadan keçib. Babası, atası siyasi təqiblərə məruz qalıb. Amma bu nəsil bütün sinaqlardan uğurla çı-xıb. Səddat müəllimin atası Muğdat dövrün ona zülüm etməsinə baxma-yaraq İkinci Cahan savaşına getməkdən çəkinməyib. Müharibədən də qəhrəman kimi qayıdır. Ailəni başına yığıb. Müharibədən əvvəl doğulmuş övladlarını halallıqla tərbiyə etməkdə davam edib. Yeni övladları da dünuya-yə gəlib. Ona görə də müəllif şeirdə "Muğdat ağacı" ifadəsini işlədir. Səd-

qəti olan bir şəxsiyyət kimi özünü təsdiq edib. O daim öz üzərində çalışır. Elmin, texnikanın yeniliklərini əxz edir. İstər-istəməz əməli fəaliyətində yeni düşüncə adamı kimi görür. Yaqub Söz onu doğru deyir ki, Səddat Cəfərov boyat fikirlərə qalib gelə bilir. Boyat fikirlərə qalib gəlmək isə kimseyə asan gəlməsin. Yeniliyə meyil edənlər olduğu kimi boyat fikirlərin üstündə qalib yerində sayanlar da az deyil. Ancaq Səddat müəllim zamandan-zamana keçdikcə sanki çətin keçidlərdə xeyirxahlıqla süslənmiş körpü qoyur. Təsadüfi deyil ki, 80 illiyini yola salmış Səddat müəllim sadə, təvazökar bir həyat yaşayır. Onun nail olduğu elmi zirvələr təbiətində mənfi çalar yaratmayıb. Axı insanın ruhu onun yaşı ilə müvazi olanda insanların təbiətində ziddiyyət yaranır. Ruhla yaş harmoniya yaradır. Bu da insana yaşamaq impulsu bəxş edir, həyat üçün təkan olur:

Zaman körpüsünü salan illərin Növbələşmə sayı səksəni(80-ni) aşır. Ruhu, cismi tamamlayır bir-birin Yaşı ona, o yaşına yaraşır.

Bütün bu üstün keyfiyyətləri Səddat Cəfərov asan qazanmayıb. Onun qarşısına da o qədər bədxahlar, niyyəti ləkəli insanlar çıxıb ki... bütün bunlar onda ancə acı təessüf doğurub. Zamanın ən tünd məqamlarında Səddat Cəfərov təmkinini pozmayıb, səbrinə, daxili-mənəvi imkanlarına güvənib. İnsanlara mənəvi doğmaliğı



## YAŞINA YARAŞAN KİŞİ

id. İnsan yalnız inamdan sonra belə ruhlanı bilərdi.

Əlbəttə, onların tanışlığı dostluğa çevrildi. Aralarında qırılmaz ünsiyyət yarandı. Səddat Cəfərov ömrünü dini ənənəyə, ibadətə bağlanmış Yaqub Sözün qəlbində heykəlləşmişdi. Kitabının çapından sonra müəllif yazısı ilə bir nümunə də bizə gətirdi. Nümunəvi poliqrafik nəşr idi. Həqiqətən, hiss olunurdu ki, kitab mətbəədə xüsusi diqqət və qayğı ilə hazırlanıb. Bunu Yaqub Söz də hiss etmişdi. Və bir ya-zılı vərəq də çıxarıb verdi, dedi ki, bu mənim Səddat müəllimə ehtiramımın ifadəsi olan şeirimdir. Maraqlı bir başlıq da qoymuşdu: "O YAŞINA YARAŞIR". Müəllif şeiri Səddat müəllimin 80 illiyinə həsr etmişdi. Elə ilk misralardan onun Səddat müəllimin müdriklik dünyasına nüfuzunun sözlə ifadəsi hiss olunurdu:

Zaman yaratsa da müdrik insanı,  
Sonsuz düşüncəsi zamana sığır.  
Bilir əbədiyyətdir əsl ünvanı,  
Gələcək zamandan gözünü yığır.

Bu misralarda həm Səddat müəllimin hörmət, ehtiram ünvanı var, həm də şəxsiyyət və zaman anlamına poetik fəlsəfi baxış var. Müəllifə görə insanı zaman yaradır. Doğrudan da, insan təbiət etibarı ilə zamanına uyğun formalaşır. Hətta zaman, dövr insanın təbiətine uyğun gəlməyən mənfi çalarlı nəsə əlavə etmək istəyəndə insan bununla barışır. Dövrün təbiətindən yuxariya qalxaraq özünün saqlam, ucalıqda olan mənliyini qoruyur. Və həm də insanın gələcəyə can atmağı onun həyat eşqi ilə bağlı olur. Yaqub müəllim onu da hiss edib ki, Səddat müəllim tükənməz həyat esqi olan insandır.

datın mənşəbələri onu ailəni qollu-budaqlı, cənub təbiətinin incisi olan Də-mirağacına bənzədir və Səddat müəllimin özü də bu ağacın budaqlarından biri kimi tərənnüm olunur:

Muğdat ağacının Səddat budağı,  
Zaman yolu üstədə zaman kölgəsi.  
Həyatının bütün qarası, ağı,  
Ömrün çağlarına zaman töhfəsi.

Beləliklə, bu nəhəng kölgəli Də-mirağacı gövdədən boy verən budaqlarla şöhrətlənir və müəllif Səddat müəllimi zamana sinə aican, öz kölgəsi olan, əhatəsi olan nüfuz sahibi kimi görür. Biz müəllifin rəğbəti mü-nasibətinə obrazı sevgisindən doğulan qanadlı duyğularına şərık oluruq. Çünkü artıq qeyd etdiyimiz kimi, zaman nə qədər bürkülü olsa da, Səddat müəllimi boğa bilməyib. Onun təbiəti saflığını, sağlamlığını qoruyub. Doğru deyir ki, Səddat müəllim mən-nəvi saflığına sədaqətlə keşik çəkib:

Sarsıda bilmədi zaman bürkübü,  
Nə dərin köklərin, nə də gövdəsin.  
Olsa da təhlükə qorxu-hürkübü,  
Sədaqətlə keşik çəkdi növbəsin.

Həyat yolları çoxşaxəlidir. Elə insanlar var ki, yolların ayırcında tərəddüd edir. Hansı tərəfə yön tutacağıni bilmir, amma Səddat müəllim kimi insanların məramı aydın olduğu üçün o, tərəddüd etmədən xeyirxahlıq yolunu seçir. Sanki, öz kölgəsini yol üstünə salır. Qoy gəlib-gedən insanlar onun cığırını tanısınlar, yolunu bilsinlər və xeyirxahlıq yolunu davam etdirməkdən bezməsinlər, usanmasınlar:

Saldi kölgəsini yol kənarında,  
Zaman yolcuları dincini aldı.  
Gələcəyə baxdı, hər qərarında  
Boyat fikirlərə qələbə çaldı.

Müəllif doğru deyir. Həqiqətən Səddat müəllim həyatda qərarında

hər şeydən üstün tutub. Elə bu səbədən də müəllif onun zəkasını, təmkini, səbrini tərənnüm edir:

Nurlu zəka, təmkin, səbr yerində, Bircə ürək köklənməyir dünənə. Gələcək zamanın səhərlərində, Iz qoymaq arzusu olub ənənə. Səddat müəllim kimi insanları tək-cə dünən yox, bu gün yox, həm də sabah düşündürür. Axı hər birimizdən sonra əməllərimiz qalacaq. Gələcək nəsillər də bizi əməllərimizə görə xatırlayacaqlar. Səddat müəllim kimi insanları cəmiyyət ona görə xüsusi hörmət və nüfuzla qarşılıyır ki, onlar öz imkanlarını insanlardan əsirgəmirlər. Bəlkə də elə Səddat müəllimin bu gün də yüksək hiss və duyu ilə ya-zıb-yaratmasının səbəbi həyatın gələcəyinə olan inamıdır:

Haqqa tapınaraq ilham alanda,  
Artır həyat eşqi, ümidi, inamı.

İnsan kamilləşib müdrik olanda,

Düşüncələr qabaqlayır zamanı.

Təqvim olmasa ritmi pozular,  
Ürək zaman saatına bənzəyir.  
Hələ piçildən neçə arzular,

Səddat qovluğununda növbə gözləyir.

Müəllif yazısının sonunda belə bir qeyd də verir: "Aşağıların yuxarıları layiqincə tərif edə bilməsi mümkün olmasa da, bu, başa düşən üçün ilahi bir lütfür. Ona görə ki, ağıl və idrak qüvvəsini dövrəyə qoşub, düşünməyi tələb edir". Doğru deyir Yaqub Söz. Özü də ədəbi qəhrəmanını ucada, hörmət, ehtiram mərtəbəsində gördüyü kimi onun ünvanına yazdığı tərənnüm də sözünü urvatda saxlayır.

Bəli, Səddat Cəfərov yaşına yaraşan kişidir. Yaqub Söz bunu da doğru deyir.